

TORPAQSÜNASLIQ VƏ AQROKİMİYA

UOT 631.47.48

KİÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNDE TÜND DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARIN DİAQNOSTİK GÖSTƏRİCİLƏRİNƏ RELYEFİN MÜXTƏLIF BAXARLI YAMAACLARININ TƏSİRİ VƏ XƏRİTƏLƏŞDİRİLMƏSİ

V.H.HƏSƏNOV*, N.Ş.YÜZBAŞOVA

ETN Torpaqsünaslıq və Agrokimya İnstитutu, AZ1073, M.Rahim küçəsi 5, Bakı, Azərbaycan
vilyet-hesenov@mail.ru; nyuzbashova@mail.ru

INFLUENCE OF SLOPE EXPOSITION ON DIGNOSTIC PARAMÈTRS OF KASTANOZEMSAND MAPPING IN THE LESSER CAUCASUS MOUNTAINS

V.H.HASANOV*, N.SH.YUZBASHOVA

MSE Institute of Soil Science and Agrochemistry

The aim of the study was to study the influence of slope exposition on diagnostic parameters and the formation of soil cover structures of Kastanozems in the north-east part of the Lesser Caucasus. The study site is at elevations of 650-700 m above sea level and significantly fragmented with slopes and valley-shaped micro-depressions. Parent materials contain silty calcareous diluvial sediments. The vegetation is characterized by the well-developed grass and shrubs. The climate is aridic with annual precipitation and average temperature of 380-400 mm and 11.8-12.5°C, respectively. Large-scaled soil map of the study site (1: 20 000) was compiled based on the soil surveys and relief plastics map prepared (1: 20 000). The soils of north-west faced shady slopes are characterized with optimal moisture regime consequently well-drained grasses vegetation and accumulative topsoil (AUv=45-50 cm), high humus (4.3-5.4%) and nitrogen content (0.34-0.38%), a high absorption capacity (50-53 meq.) and slightly alkaline soil environment (pH of 7.0-8.1). The leaching of carbonates from topsoil (AU=45-50 cm) and its accumulation ($CaCO_3=11.6-20.8\%$) in the middle part of the soil profile is typical soil forming process. The density of soil is 0.12-0.15 and 1.35-1.38 gr/cm³ in topsoil (0-25 cm) and subsoil (50-80 cm) horizons, respectively. Biomass of surface grass is 11.3 t/ha while its root biomass is 30.3 t/ha. The soils on sunny south-east faced slopes are characterized by fragility to erosion, consequently, decrease in humus (2.6-3.9%), nitrogen content (0.25-0.29%), absorption capacity (30.1-42.8 meq.), surface biomass of grass (8.9 t/ha) and its root mass (19.7 t/ha), finer texture (<0.01mm=51.8-54.2%; <0.001mm=20.4-25.0%) and existence of carbonates ($CaCO_3=4.6-5.4\%$) in the topsoil.

Açar sözlər: relyef, yamacların baxarlılığı, torpaq profili, morfogenetik diaqnostika, humus, relyefin plastikası, torpaq xəritəsi, torpaq örtüyüün strukturu

Ключевые слова: рельеф, экспозиция склонов, профиль почвы, морфогенетическая диагностика, гумус, рельеф пластики, карта почвы, структура почвенного покрова

Keywords: relief, eksposition of slopes, soil profile, morphogenetic diagnostic, humus, relief of plastics, soil map, soil cover structure

GİRİŞ

Hələ keçən əsrin əvvəllerində Rusiya torpaqsünaslıq məktəbinin klassikləri V.V.Dokuçayev [11], L.İ.Prosolov [14], N.M.Sibirtsev [16] əsərlərində dağlıq ərazilərdə torpaq xassələrinin formalşamasına relyef faktorunun həllədici təsirə malik olduğu göstərilmişdir. A.J.Gerard hətta relyefin torpaq örtüyünün "güzgüsü" olduğunu qeyd edilmişdir [18].

Azərbaycanın dağlıq ərazilərində və xüsusən Kiçik Qafqazın ayrı-ayrı zonalarında aparılmış tədqiqatlar əsasında torpaq örtüyünün strukturasına və diaqnostik göstəricilərinə relyefin hündürlüyü və meyilli ilə bərabər xüsusən kölgəli və günəşli yamacların böyük təsirə malik olduğu qeyd edilir [1, 6, 13].

E.E.Məmmədov və b. [21] Kiçik Qafqazın şimal-şərqi hissəsinin alçaqdaklıq zonasında apardığı tədqiqatlarda topoqrafiyanın torpaqların əsas fiziki-kimyəvi göstəricilərinə təsiri rəqəmsal ərazi modeli əsasında müyyən edilmiş və rəqəmsal xəritələşmədə uğurla tətbiq edilmişdir. Topoqrafiyanın təsiri başlıca olaraq mütləq yüksəklik, yamacların meyilli ilə çəpliyi, topoqrafik rütubətlik indeksi və digər indekslər olduğu modelləşdirmə yolu ilə sübut olunmuşdur.

P.Florinskinin [19] tədqiqatlarında topoqrafiyanın torpaq xassələrinin məkan dəyişkənliliklərinə təsiri torpaq nəmliliyinin timsalında dəqiq araşdırılmışdır. Bu tədqiqatlarda yamac meyilli və baxarlığının, eləcə də yamacların üfüqi, şaquli və orta çəpliyinin torpaqəmələgəlmədəki rolü təhlil olunmuşdur.

On müasir tədqiqatlar torpaq xəritələşdirilməsində kompüter texnologiyaları, məsafədən alınan məlumatlar (peyk çəkilişi məlumatları) və riyazi modelləşdirmənin tətbiqi ilə rəqəmsal torpaq xəritələşdirilməsinin həm regional həm də lokal miqyasda effektiv olduğunu sübut etmişdir [23]. J.C.Gallant və J.M.Austin [20] Avstraliya materikinin rəqəmsal torpaq xəritəsini hazırlanma üçün topoqrafik tərəmə parametrlərinin hesablanması metodikasını hazırlamış və yüksək dəqiqliklı torpaq xəritəsini tərtib etməyə nail olmuşdur.

Kiçik Qafqazın şimal-şərqi hissəsinin ayrı-ayrı landşaft zonalarında son illərdə apardı-ğımız tədqiqatların ilkin nəticələri əsasında müyyən edilmişdir ki, relyefin kölgəli baxarlı yamaclarına nisbətən, günəşli baxarlı yamaclarda günəş şüalarının daha çox düşməsi nəticəsində torpaqlarda temperatur rejiminin xeyli üstün olması, torpaqəmələgəlmə prosesinə, torpaqların morfogenetik diaqnostikasına, elementar torpaq areallarının formalşamasına və eroziya prosesinə köklü təsir göstərir. Lakin, bu mühüm göstəricilər dağlıq ərazilərdə regionların və təsərrüfat torpaqlarının diaqnostik göstəricilərinin müyyən edilməsində və torpaq xəritələrinin tərtibində layiqincə nəzərə alınır [2, 3, 9, 13, 22].

Relyefin plastikası əsasında torpaq örtüyünün xəritələşdirilməsi və torpaq xassələrinin müyyən olunması dəyərlə əhəmiyyətə malikdir. Lakin, regionlar və təsərrüfatlar üçün əvvəller tərtib olunmuş torpaq xəritələrinin Respublikada torpaq islahatı ilə əlaqədar aparılan elmi-təcrübə işləri zamanı müasir tələblərə layiqincə cavab vermədiyi aşkar olunmuşdur. Adətən bu xəritələrdə torpaqların relief elementləri ilə əlaqəsini ifadə edən əsas əlamətlər lazımcıca nəzərə çarpmır. Bu əlaqələr, xüsusən relyefin müxtəlif baxarlı yamaclarında əkin sahələrinin kənd təsərrüfatı istifadəsinə yararlığını müyyən edən mühüm göstəricisidir. Bununla əlaqədar olaraqtorpaq xəritələrinin tərtibində relyefin plastikası metoddan istifadə olunmasına ehtiyac duyulur. Bu torpaq xəritələrindən kənd təsərrüfatı müütəxəssisləri, xüsusən fermer, bələdiyyə və fərdi torpaq sahiblərinin torpaqdan daha səmərəli istifadəsi üçün faydalı imkanlar yaradır.

İlk dəfə olaraq V.R.Volobuyev (1948) relyefin plastikası metodu əsasında Mil düzünün torpaq xəritəsini tərtib etmişdir [8]. Sonralar relyefin plastika metodu əsasında torpaq örtüyünün xəritələş-

dirilməsi, torpaq xassələrinin elmi-təcrübü öyrənilməsi və metodiki tövsiyyələrin hazırlanması sahəsində geniş həcmli tədqiqat işləri aparılmışdır [12, 17].

Relyef xüsusiyyətləri nəzərə alınmaqla "torpaq xəritələrinin tərtib" üzrə dağlıq ərazilərdə müxtəlif baxarlı yamacların torpaqmələgəlmə prosesində bu və ya digər dərəcədə rolunun nəzərə alınması və sektorlara bölünməsi təklif olunur. Yamaclar 2 yera: kölgəli-şimal (0^0), şimal-qərb ($270-360^0$), qərb (270^0), şimal-şərq ($0-90^0$); günəşli-cənub (80^0), cənub-şərq ($180-270^0$), cənub-qərb ($90-180^0$), şərq (90^0) yamaclara bölünür [5].


MATERIAL VƏ METODLAR

Tədqiqat obyekti Kiçik Qafqazın şimal-şərq hissəsinin alçaq dağlıq zonasında yerləşən tünd dağ boz-qəhvəyi torpaqlarında (Tovuz rayonu Cəlilli bələdiyyəsinin Ağdağ-Qara Silvi əra-zisində) "etalon tədqiqat sahəsi" seçilmişdir. Tədqiqat sahəsi dəniz səviyyəsindən $650-700$ m hündürlükdə yerləşməklə müxtəlif baxarlı yamaclar, dərə formalı mikroçökəklər kəskin parçalanmışdır. Torpaqmələgətirən süxurlar karbonatlı gilli-gillicələrdən təşkil olunmuşdur. Bitki örtüyü kolluq və yaxşı inkişaf etmiş ot örtüyündən ibarətdir. Ərazi üçün quru bozqır subtropik iqlim şəraiti xarakterik olub, yağıntıların miqdarı $380-400$ mm, orta illik temperatur isə $12,1-12,5^0\text{C}$ təşkil edir.

Tədqiqat sahəsində relyefin plastika metodunu əsasında iri miqyaslı (1:20000) torpaq tədqiqatı aparılmışdır. Relyefin kölgəli şimal-qərb və günəşli cənub-şərq baxarlı yamacları, həmçinin dərə formalı mikroçökəklik nəzərə alınmaqla 1,5 m dərinlikdə torpaq kəsimləri qazılmış və genetik qatlardan torpaq nümunələri götürülmüşdür. Çöl-torpaq tədqiqat zamanı GPS əsasında torpaq kəsimlərinin coğrafi koordinatları müəyyən olunmuşdur:

- | | |
|---|---|
| K № 51 N $41^0 10'35.429''$; E= $45^0 39'23,237''$; | K № 55 N $41^0 00'42,532''$; E= $45^0 31'52,187''$; |
| K № 52 N $41^0 10'47,405''$; E= $45^0 39'31,249''$; | K № 56 N $41^0 00'27,554''$; E= $45^0 31'74,179''$; |
| K № 53 N $41^0 10'23,405''$; E= $45^0 39'35,244''$; | K № 57 N $41^0 00'28,452''$; E= $45^0 31'51,452''$; |
| K № 54 N $41^0 00'58,528''$; E= $45^0 31'28,184''$; | K № 58 N $41^0 00'32,428''$; E= $45^0 31'58,354''$; |
| | K № 59 N $41^0 00'43,464''$; E= $45^0 31'42,372''$; |

Torpaq profillərinin genetik qatlardının morfoloji əlamətləri (qalınlığı, rəngi, qranulometrik tərkibi, yeni törəmələri, strukturası, bərkliyi, nəmliyi, 10%-liHCl təsirindən qaynaması və s.) müəyyən edilmişdir. Torpaq nümunələrində qəbul olunmuş metodlarla laboratoriya analizlərinin təhlili aparılmışdır. Humus və azot İ.V.Tyurin üsulu ilə, udulmuş Ca⁺⁺ və Mg⁺⁺ -D.V.Ivanov, pH su məhlulunda potensiometrlə, karbonatlı (CO₂) kalsimetr cihazında -Şeblər, qranulometrik tərkib - Na₂P₂O₇ ilə işləməklə və sıxlıq -N.A.Kaçinski üsulu ilə təyin olunmuşdur. Biokütlönlərin miqdarı bitki örtüyünün maksimum inkişaf (çiçəklənmə) dövründə təyin olunmuşdur. Bitkilərin yerüstü hissəsinin təyini 1m^2 sahədə 3 təkrarda torpaq səthindən 2 sm yuxarı ot biçilmiş, havada qurudulduğdan sonra quru çəkisi müəyyən edilmiş və t/ha hesablanmışdır (N.P.Remezov, L.E. Rodin, N.İ.Bazileviç). Kök kütləsinin miqdarı N.A.Kaçinskiyə görə monolit üsulu əsasında ($25 \times 25\text{sm}^2$), 0-10, 10-30, 30-50 sm dərinliklərdə 3 təkrarda öyrənilmişdir.



NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ

Mövcud metodika əsasında tədqiqat sahəsinin (Tovuz rayonu Cəlilli bələdiyyəsi Ağdağ-Qara Silvi) 1:20000 miqyasında relyefin plastikası xəritəsi tərtib edilmişdir. Geomorfoloji cəhətdən ərazinin dağ yamacları və dərələrlə mürəkkəbəşən relyefin plastikası xəritəsində aşağıdakı relyef komponentləri ayrılmışdır.

1. Kolgəli şimal-qərb baxarlı yamaclar;
2. Günəşli cənub-şərq baxarlı yamaclar;
3. Dərə formalı mikroçökəkliklər.

Relyefin plastikası xəritəsi əsasında hazırlanmış torpaq xəritəsində (M 1: 20000) relyefin yuxarıda göstərilən formaların nəzərə çarpacaq komponentləri üzrə elementar torpaq arealları konturlarının paylanması qanuna uyğunluqları öz əksini tapmışdır. Onların vasitəsi ilə ərazidə

yayılmış tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaq növlərinin genetik xüsusiyyətlərini özündə vizual surətdə müəyyənləşdirmək mümkün olmuşdur. Aparılmış cöl-torpaq və kameral-laboratoriya tədqiqatları əsasında tünd dağ boz-qəhvəyi torpaqların müxtəlif növləri və növmüxtəliflikləri müəyyən edilmişdir.

Tədqiqat sahəsində qoyulmuş torpaq kəsimlərinin morfoloji təsvirindən aydın olur ki, eyni hündürlüyü və meyilli malik ərazilərin kölgəli şimal-qərb və günəşli cənub-şərqi yamaclarında humus qatının (AUv) qalınlığı, karbonatlardan yuyulması və illüviał-karbonatlı qatin (Bca) formalasmasına dərinliyi və bərkiməsi, genetik qatların struktur aqreqatları və qranulometrik tərkibi, nəmliliyi, xüsusən torpaq profilinin eroziyaya uğrama dərəcəsi və s. morfogenetik əlamətləri xeyli fərqlənir.

Kölgəli yamaclarda formalasılan tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqların genetik profili üçün yumşaq çimli, qalın humus qatının (AU=45-50sm), karbonatlardan yuyulması, dənəvari xırda-kəltənvaristruktura, gilli-lilli qranulometrik tərkib, aydın bioloji işləmə, yaz-payız mövsümləri üzrə optimal nəmlənmə illüviał-karbonatlı qatin (Bca=50-80 sm) nisbətən dərində olub, bərkiməsi, kəltənli-topavaristrukturası, yumşaq xırda ağgözcükli, bəzən mitscella formalı zəif karbonat birləşmələri və s. morfogenetik əlamətlər səciyyəvidir. Torpaq məmələgötürən sükurlar (Cca) karbonatlı gilli gilicələrdən ibarətdir. Bitki örtüyü qalın, yaxşı inkişaf etmiş sıx ot örtüyündən və seyrək kolluqlardan təşkil olunmuşdur.

Kölgəli yamaclardayayılmış tünd dağ-boz qəhvəyi (şabalıdı) torpaqların üst qatında (AU=20-25sm) humusun miqdarı kifayət qədər üstün olub (4,4-5,4%), 0,8-1,0 m dərinliyə qədər hərəkəti (1,2-1,7%) aydın nəzərə çarpır. Humusun ehtiyatı 0-50 sm-də 248-282 t/ha, 0-100 sm-də isə 403-412 t/ha arasında dəyişir. Ümumi azotun miqdarı da xeyli yüksəkdir (0,34-0,38%) və ehtiyatı 0-20 sm-də 6,8-7,6 t/ha, yarımmetrik qatda isə 13,8-14,9 t/ha təşkil edir. Torpaq profilinin üst qatı (AU=45-50 sm) karbonatlardan tam yuyulmaqla, orta və dərin qatlarda (0,7-1,5 m) toplanması ($\text{CaCO}_3=11,6-20,8\%$) ilə səciyyəlanır. Bu torpaq udulmuş əsaslarla da yüksək dərəcədə təmin olunmuşdur. Akkumulyativ-çürüntülü qatda udma tutumu 50,9-53,2 mq-ekv, orta və dərin qatlarda isə 30,0-42,8 mq-ekv təşkil edir.

Tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqlar nisbətən ağır qranulometrik tərkibə malikdir. Üst qatlarda (AU=22-25sm) fiziki gilin miqdarı ($<0,01\text{ mm}$) 53,8-58,4 %, lil hissəcikləri ($<0,001\text{ mm}$) 26,0-29,6 % olduğu halda, orta qatlarda müvafiq olaraq onların kəmiyyəti kifayət qədər ($<0,01\text{ mm}=61,6-64,4\%$; $<0,01\text{ mm}=30,4-33,2\%$) yüksəlir. Torpağın yumşaq humus qatında sıxlığı 1,12-1,15 q/sm^3 , bərkiməsi illüviał-karbonatlı qatlarda isə 1,32-1,38 q/sm^3 arasında dəyişir. Bu da həmin torpaqların meşədən sonra bozqırlaşma prosesinə məruz qaldığını və lil-kolloid hissəciklərinin mövsumi yuyulma prosesinə məruz qaldığını göstərir.

Günəşli yamaclarda yayılmış tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqlarda humus qatının xeyli azalması (AU=35-38sm), strukturanın pozularaq tozlu-dənəvari xarakter alması, qranulometrik tərkibin nisbətən yüngülləşməsi, karbonatlı illüviał orta qatin (Bca) aydın formalasması, iri yumşaq karbonat ağgözcüklerinin nəzərə çarpması və nisbətən torpaq səthinə yaxın yerləşməsi (35-80 sm) və s. morfoloji əlamətlər xarakteridir. Üst qatlarda (AU=30-35sm) humusun nisbətən azalması (2,5-3,9%) və alt qatlara hərəkətinin (0,4-0,7%) ziifləməsi müşahidə edilir. Humusun ehtiyatının da azalması (0-20 sm-də 97-103 t/ha; 0-50 sm 187-211 t/ha) ilə fərqlənir. Bu torpaqlar ümumi azotun miqdarı (0,19-0,27 %) və ehtiyatının da nisbətən (0-20 sm=5,2-5,8 t/ha, 0-50 sm-də 9,3-10,2 t/ha) azalması ilə səciyyələnir. Günəşli yamaclarda formalasılan dağ boz-qəhvəyi (şabalıdı) torpaqların profili səthdən başlayaraq karbonatlılığı ($\text{CaCO}_3=4,5-5,7\%$) ilə fərqlənir. Orta qatlarda

Cədvəl 1

Tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqların diaqnostik göstəricilərinə relyefin müxtəlif baxarlı yamaclarının təsiri

Kəsim №-si	Genetik qatlar və dərinlik, sm	Humus, %	Azot, %	CaCO_3 , %	pH su məhlulunda	Udma tutumu mq-ekv	Qranulometrik tərkib, %		Sıxlıq, q/sm^3
							$<0,001\text{ mm}$	$<0,01\text{ mm}$	
Kölgəli (şimal-qərb) baxarlı yamac									
51	AU'v 0-22	5,43	0,38	Yox	7,1	53,2	29,56	58,44	1,15
	AU"z 22-45	4,29	0,31	"-	7,2	49,0	32,24	63,80	1,33
	A/Bca 45-58	1,34	0,10	2,1	7,5	38,1	33,20	64,42	1,38
	Bca 58-82	1,15	t.olm.	16,7	7,8	36,2	23,00	52,06	1,36
	B/Cca 82-115	0,86	"-	20,8	7,9	32,5	22,62	53,18	1,38
	Cca 115-150	0,63	"-	18,7	8,0	31,9	21,72	51,46	-
Günəşli (cənub-şərqi) baxarlı yamac									
58	AU'a 0-25	4,38	0,34	Yox	7,0	50,9	26,08	53,82	1,12
	AU"z 25-48	3,26	0,25	"-	7,1	46,6	28,36	55,84	1,27
	A/Bca 48-68	2,74	0,18	5,7	7,4	42,8	30,40	61,60	1,35
	Bca 68-86	1,66	t.olm.	11,6	7,8	30,9	16,72	46,64	1,36
	B/Cca 86-112	1,08	"-	18,7	7,9	32,4	15,64	42,26	1,35
	Cca 112-145	0,75	"-	19,1	8,0	31,9	15,56	39,64	-
Dərə formalı mikroçökəklik									
54	AU'vca 0-18	3,80	0,27	4,6	7,4	42,8	24,96	54,16	1,20
	AU"zca 18-35	2,45	0,19	15,2	7,6	41,4	30,08	61,60	1,35
	Bca 35-52	0,98	0,08	20,6	7,8	38,1	32,84	64,32	1,41
	B/Cca 52-75	0,69	t.olm.	18,0	7,9	35,2	21,72	49,44	1,36
	C/Ica 75-106	0,56	"-	16,7	8,0	34,4	23,18	5076	1,38
	C/Ica 106-130	0,72	"-	15,8	8,1	30,7	25,16	53,92	-
Üst qatlı yamac									
56	AU'vca 0-20	3,93	0,29	5,4	7,3	46,7	21,40	52,40	1,18
	AU"zca 20-38	2,60	0,20	17,1	7,6	45,6	25,36	54,76	1,30
	Bca 38-55	1,19	0,09	21,0	7,7	42,8	29,72	58,92	1,34
	B/Cca 55-82	0,77	t.olm.	17,5	7,8	36,9	18,40	50,44	1,37
	C/Ica 82-110	0,52	"-	15,8	7,9	32,4	9,3	48,38	1,35
	C/Ica 110-135	0,63	"-	15,0	8,0	31,9	20,56	45,44	-
Orta qatlardan başlayaraq karbonatlılığı									
57	AU'v 0-23	4,69	0,33	Yox	6,9	51,4	33,88	63,00	1,22
	AU"z 23-42	3,43	0,26	"-	7,0	50,8	32,08	61,08	1,32
	A/Bca 42-60	1,45	0,13	3,0	7,5	39,0	38,48	69,56	1,43
	Bca 60-85	1,24	t.olm.	19,5	7,9	34,8	24,36	63,96	1,41
	B/Cca 85-118	1,06	"-	21,8	8,0	31,4	25,62	60,04	1,38
	Cca 118-145	0,58	"-	18,3	8,1	27,6	23,84	52,92	-
Şimal-qərb yamaclarında formalı mikroçökəklik									
59	AU'v 0-24	4,22	0,30	Yox	7,0	49,0	32,04	58,68	1,20
	AU"z 24-45	3,05	0,28	"-	7,1	47,1	31,20	58,32	1,30
	A/Bca 45-70	2,41	0,11	9,7	7,6	41,0	28,08	57,84	1,36
	Bca 70-93	1,60	t.olm.	22,9	7,9	36,2	21,00	52,60	1,39
	B/Cca 93-125	1,03	"-	19,5	7,9	32,7	20,06	48,18	1,36
	Cca 125-150	0,52	"-	17,2	8,1	32,4	19,60	45,40	-

Karbonatların maksimum miqdəri ($\text{CaCO}_3=17,5-20,6\%$) müəyyən olunmuşdur. Üst qatlarda dudama tutumunun müəyyən qədər azalması (38-46 mq/ekv) və əksinə pH-in su məhlulunda göstəricinin nisbətən artması (7,9-8,5) təyin edilmişdir. Torpaq profilinin üst qatında ($AUv=18-20\text{ sm}$) qranulometrik tərkibin xeyli yüngülləşməsi ($<0,01\text{ mm}=52,4-54,2\% <0,001\text{ mm}=21,4-25,0\%$) və əksinə orta qatlarda ağırlaşması ($<0,01\text{ mm}=58,9-64,3\% <0,001\text{ mm}=29,7-32,8\%$) müəyyən edilmişdir. Humusun miqdərinə və qranulometrik tərkibə uyğun olaraq torpağın üst qatında sıxlıq $1,18-1,20\text{ q/sm}^3$, alt qatlarda isə $1,27-1,36\text{ q/sm}^3$ arasında dəyişir. Gündəli baxarlı yamaclakın torpaqlarının zəif dərəcədə eroziyaya uğraması aydın nəzərə çarpar.

Dərə formalı mikroçökəkliklərdə formalashma tünd boz-qəhvəyi torpaqların morfogenetik xüsusiyyətləri kölgəli və güməşli baxarlı yamaclardan torpaqlardan xeyli fərqlənir. Yaz və payız mövsümü yağıntıları zamanı relyefin yamaclardan delüvial axınlar vasitəsilə mikroçökəkliklərdə torpaq əmələgəlmə prosesində optimal və bəzən də izafə rütubətlənmə şəraiti üstünlük təşkil edir. Nəticədə torpaq profilinin üst hissəsində tünd-boz (qaramalı) rəngli akkumulyativ çürüntü qatı ($AU=40-50\text{ sm}$) formalashmışdır. Genetik qatlar zəif nəzərə çarpmaqla, narın torpaq layının qalınlığı $1,3-1,5\text{ m}$ dərinlikdə monoton xarakterlidir.

Cədvəl 2

Tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqlarda humusun və azotun ehtiyatına relyefin müxtəlif baxarlı yamaclarının təsiri

Kəsim Nö-si	Humus, sm		Azot, sm		C:N	
	0-20	0-50	0-100	0-20		
Kölgəli (şimal-qərb) baxarlı yamac						
51	131,6	282,4	403,6	7,6	14,9	8,3-7,5
58	120,0	248,6	411,5	6,8	13,8	7,6-7,8
Günəşli (cənub-şərqi) baxarlı yamac						
54	97,5	187,1	277,5	5,2	9,3	8,1-7,4
56	103,6	211,2	298,6	5,8	10,2	7,9-7,6
Dərə formalı mikroçökəklik						
53	115,2	244,2	377,1	6,6	13,9	8,3-7,7
59	108,4	240,3	394,2	6,0	12,6	8,2-6,3

Torpaq nümunələrinin təhlili göstərir ki, mikroçökəkliklərdə formalashan tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqlar, günəşli baxarlı yamacların torpaqlarına nisbətən daha qalın akkumulyativ çürüntü qatı ($AUv=45-50\text{ sm}$), kifayət qədər humus ($4,1-4,7\%$) və azotla ($0,29-0,33\%$) zəngin olması ilə səciyyələnir. Torpaq profilində humus qatının formalashmasına relyefin müxtəlif baxarlı yamaclarının yuyulub gətirilən münbit torpaq hissəciklərindən təşkil olunduğu görə 100 sm dərinlikdə humusun miqdəri $1,0-1,2\%$ təyin olunmuşdur. Humus ehtiyatının $0-50\text{ sm-də}$ $240-254\text{ t/ha}$ və $0-100\text{ sm}$ dərinlikdə isə $377-394\text{ t/ha-ya}$ qədər yüksəlməsi göstəriciləri bir dənə təsdiq edir. Bu torpaqlarda azotun ehtiyatı da ($0-20\text{ sm}=6,0-6,6\text{ t/ha}, 0-50\text{ sm}=12,6-13,9\text{ t/ha}$) kifayət qədər yüksəkdir. Ərazinin kölgəli baxarlı yamaclarında olduğu kimi bu torpaqların üst qatı $40-45\text{ sm}$ dərinliyə qədər karbonatlardan yuyulmuşdur. CaCO_3 -ün maksimum miqdəri orta və dərin qatlarda ($Bca-B/Cca=18,3-21,8\%$) müəyyən edilmişdir. Torpaq profili udulmuş əsaslarla yüksək dərəcədə ($AU=46,5-49,1\text{ mq-ekv}$) təmin olunmuşdur. Orta və dərin qatlar da kifayət qədər udma tutumuna ($Bca-B/Cca=34,5-40,6\text{ mq-ekv}$) malikdir. Torpaq mühiti üstqatlarda neytral ($pH=6,9-7,0$) orta dərin qatlarda isə zəif qələvidir ($pH=7,5-8,1$). Buna səbəb həmin qatlarda humusun mövcudluğu və qranulometrik tərkibin xeyli ağır olmasıdır. Relyefin yamaclarından mövsümü delüvial

Kiçik Qafqazın şimal-şərqi hissəsində tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqların diaqnostik göstəricilərinə relyefin müxtəlif baxarlı yamacları ...

axınlar vasitəsilə gil və xüsusən lill-kolloid hissəciklərinin mikroçökəkliklərdə toplanması nəticəsinde torpaq profilinin $0-50\text{ sm}$ dərinliyində qranulometrik tərkibin ($<0,01\text{ mm}=58,7-69,6\%, <0,001\text{ mm}=31,2-38,5\%$) ağırlaşması və sıxlığın yüksəlməsinə ($1,36-1,43\text{ q/sm}^3$) təsir göstərir.

Cədvəl 3

Tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqların fitokütlə ehtiyatına relyefin müxtəlif baxarlı yamaclarının təsiri

Relyefin baxarlı yamacları	Yerüstü fitokütlə, t/ha	Dərinliklər üzrə kök kütləsinin ehtiyatı - t/ha, sm				Ümumi fitokütlə, t/ha	Yerüstü fitokütlə, %	Kök kütləsi, %
		0-10	10-30	30-50	0-50			
Kölgəli şimal- qərb baxarlı yamac	11,34	15,52	9,45	5,31	30,28	41,62	27,65	72,35
						Ümumi fitokütlədən %-la		
	27,65	49,93	31,20	18,87	72,35	100		
Günəşli cənub- şərqi baxarlı yamac						Kök kütləsindən, %-la		
	51,26	31,20	17,54	100				
Dərə formalı mikroçökəklik	8,93	10,25	6,11	3,37	19,74	28,67	31,15	68,84
						Ümumi fitokütlədən %-la		
	31,16	35,75	21,32	11,78	68,84	100		
						Kök kütləsindən, %-la		
	51,82	30,95	17,13	100				

Məlumdur ki, ot bitkisinin fitokütlə ehtiyatı torpağın fiziki-kimyəvi xassəsindən, təbii nəmlilikdən, relyef və iqlim şəraitindən və b. faktorlardan asılıdır. Torpaqda üzvi maddələrin toplanmasında ot bitkilərinin fitokütləsi, xüsusən kök sistemi başlıca rol oynayır. Azərbaycanın zonal torpaq tiplərində humusun miqdəri və ehtiyatı ot bitkilərinin fitokütləsinin miqdərinə uyğun gelir [7]. Apardığımız tədqiqatların ilkin nəticələri göstərir ki, dağlıq ərazilərdə torpaqların diaqnostik göstəriciləri ilə bərabər bitki örtüyündə fitokütlənin miqdərinə və ehtiyatına da relyefin kölgəli və günəşli baxarlı yamacları mühim təsir göstərir [2, 3, 13]. Belə ki, optimal bioiqlim və nəmlənmə şəraitinə malik kölgəli şimal-qərb baxarlı yamacların tünd dağ boz-qəhvəyi torpaqlarında ot bitkisinin ümumi fitokütlə ehtiyatı $41,6\text{ t/ha}$ təşkil etdiyi halda, temperatur şəraiti artan və əksinə nəmliliy azalan günəşli cənub-şərqi baxarlı yamacda fitokütlənin miqdəri xeyli azalır ($28,7\text{ t/ha}$). Yerüstü fitokütlə ehtiyatı $8,9-11,3\text{ t/ha}$ ($27,6-31,2\%$) və kök kütləsinin ehtiyatı isə $19,7-30,3\text{ t/ha}$ ($68,8-72,4\%$) arasında dəyişir. Əlverişli nəmlənmə şəraitinə malik dərə formalı mikroçökəkliklərdə ümumi fitokütlənin nisbətən artması müşahidə edilir ($48,8\text{ t/ha}$). Kök kütləsinin $49,5-53,8\text{ t/ha}$ %-nın torpaq profilinin çim qatında ($0-10\text{ sm}$) toplanması müəyyən olunmuşdur.

NƏTİCƏ

Kiçik Qafqazın şimal-şərqi hissəsinin müxtəlif baxarlı yamaclarında aparılmış müqayisəli çöl-torpaq və kameral-laboratoriya tədqiqatları əsasında etalon ərazilərin iri miqyaslı ($M 1:20 000$) relyefin plastikası və torpaq xəritələri hazırlanmışdır.

Optimal nəmlənmə və yaxşı inkişaf etmiş ot örtüyünə malik kölgəli şimal-qərb baxarlı yamacların tünd dağ boz-qəhvəyi torpaqlar üçün nisbətən qalın akkumulyativ-cürüntü qatın ($AU_{v}=45-50$ sm) formalasması, humus (4,3-5,4 %), azot (0,34-0,38 %) və udma tutumu (50-53 mq-ekv) ilə yüksək dərəcədə tömən olunması və zoif qələvi mühit ($pH=7,0-8,1$) gilli qranulometrik ($<0,01\text{ mm}=53,8-64,4\%$; $<0,01\text{ mm}=26,1-33,2\%$) və s. diaqnostik göstəricilər səciyyəvidir. Humus qatının ($AU=45-50$ sm) karbonatlardan yuyulması, maksimum miqdarının orta və dörin qatlarda toplanması ($\text{CaCO}_3=11,6-20,8\%$) müəyyən edilmişdir. Üst qatda (0-25 sm) sıxlıq 0,12-0,15 q/sm³, 50-80 sm derinlikdə isə 1,35-1,38 q/sm³ təşkil edir. Ot bitkisinin yerüstü fitokütłəsi (11,3 t/ha) və kök kütləsinin də (0-50 sm=30,3 t/ha) kifayət qədər yüksək olması təyin edilmişdir.

Relyefin kserofil mikroiqlim şəraitinə malik günəşli cənub-şərq baxarlı yamacında tünd dağ boz-qəhvəyi torpaq profilində akkumulyativ-cürüntü qatın ($AU=30-35$ sm), humusun (2,6-3,9%) azotun (0,25-0,29%), udma tutumunun (30,1-42,8 mq-ekv), ot bitkisində yerüstü fitokütłənin (8,9 t/ha) və kök kütləsinin (19,7 t/ha) xeyli azalması, üst qatda ($AU=18-20$ sm) qranulometrik tərkibin ($<0,01\text{ mm}=51,8-54,2\%$; $<0,001\text{ mm}=20,4-25,0\%$) nisbətən yüngülləşməsi və torpaq profilinin səthdən karbonatlığı ($\text{CaCO}_3=4,6-5,4\%$) müəyyən olunmuşdur.

ƏDƏBİYYAT

- Babayev M.P., Həsənov V.H., və b. Azərbaycan torpaqlarının morfogenetik diaqnostikası, nomenklaturası və təsnifikasi. Bakı, Elm, 2011, 448 s.
- Həsənov V.H., Aslanova R.H., İsmayılov B.N. Kiçik Qafqazın dağ-çəmən və dağ-meşə torpaqlarının morfogenetik diaqnostikasına torpaq örtüyü strukturlarının formalasmasına müxtəlif baxarlı yamacların təsiri // Azərbaycan ET Əkinçilik İns-nun elmi əsərlərinin XXVI cildi, "Maarif" nəşriy., Bakı-2015, s.433-442
- Həsənov V.H., Nuriyev E.R. Goy-Göl Milli Parkının dağ-meşə qonur torpaqların morfogenetik diaqnostikasına müxtəlif baxarlı yamacların təsiri // Torpaqşunaslıq və Aqrakimya əsərlər toplusu, cild XIX. Bakı, Elm. 2011, s. 202-207
- Hüseynov N.Q., Əhinədəvər Ə.M. Azərbaycan torpaqlarının reoloji xassələri. Əkinçilik ET İnstitutunun elmi əsərləri məcməüsü. "Müəllim" nəşriyyatı, Bakı, 2019, 1(30) N 2, s. 9-20
- Məmmədov Q.S., Hacıyev H.M., Cəfərov A.B. Relyef nəzərə alınmaqla torpaq xəritəsinin tərtibi. Metodik tövsiyə, Bakı. AzETETİ, 1993, 24 s.
- Məmmədov E.E. Mikrorelyefin dağ boz-qəhvəyi torpaqların morfogenetik göstəricilərinə təsiri. Azərbaycan Torpaqşunaslar Cəmiyyətinin əsərləri, Bakı, Elm, XI cild, I hissə, 2010, s. 311-317
- Aliyev S.A. Условия накопление и природа органического вещества почв. Изд. АН Азерб. ССР, Баку. 19
- Волобуев В.Р. Устройство поверхности Мильской степи.// Докл. АН Аз. ССР, т.4, 1948, №3, с.33-37
- Гасанов В.Г., Нуриев Е.Р. Влияние экспозиции склонов на физико-химические свойства горнолуговых почв НП Гейгелья. ISSN 2222-7882, Prof.M.R.Abdusyev 85 illik yubileyinə həsr olunmuş Azərbaycan Torpaqşunaslar Cəmiyyətinin əsərləri, cild XX, hissə 1, Bakı, Elm, 2012, s. 347-350
- Гумматов Н.Г., Пачепский Я.А. Современные представления о структуре почв и структурообразовании, «Муаллим», Баку, 2016, 100 с.
- Докучаев В.В. Избранные сочинения. Т.II, М., 1951, с. 378-466
- Ковда В.А. Метод пластики рельефа в тематическом картографировании. Пущино, 1987, 36 с.
- Мамедова С.З., Гасанов В.Г.. Нуриев Э.Р. Влияние экспозиции склонов на морфогенетическую диагностику горно-лесных коричневых почв Национального Парка Гейгель Азербайджана. Материалы конф. посвящ. 85-летию Инс-та Почвоведение им. В.В.Докучаева, М., 2012, с. 142-146
- Просолов Л.И. Генезис, география и картография почв. М., 1931, 40с.
- Салаев М.Э. Диагностика и классификация почв Азербайджана. Баку, «Элм», 1991, 240 с
- Сибиртцеv H.M. Избранное сочинение //Почвоведение и борьба с засухой. Т.2. М., 1953, 580 с.

- Степанов И.Н. и др. Временная методика по составлению карт пластики рельефа крупного и среднего масштаба. // Методические рекомендации под ред. В.А.Ковды, Пущино: ОНТИ НЦБИ АН СССР, 1984, 28 с
- Gerrard A.I. Soils and landforms. An Integration of Geomorphology and pedology. London, george Allen Unwin, Boston Sydney,1984, 205 p.
- Florinsky P. Influence of Topography on Soil Properties. In Digital Terrain Analysis in Soil Science and Geology 265, 2016. <http://dx.doi.org/10.1016/B978-0-12-804632-6.00009-2>
- Gallant J.C., Austin J.M. Derivation of terrain covariates for digital soil mapping in Australia. Soil Res. 2015. 53, 895–906. <https://doi.org/10.1071/SR14271>.
- Mammadov E., Nowosad J., Glaeser C. Estimation and mapping of surface soil properties in the Caucasus Mountains, Azerbaijan using high-resolution remote sensing data. Geoderma Regional, 2021, e00411.<https://doi.org/10.1016/j.geodrs.2021.c00411>
- Hasanov V.H., Mamedova S.Z., Aslanova R.H., Nuriev E.R. Soil ecological characteristics of mountain forest dark brown soil and alluvial-meadow soils in Goygol national park of Azerbaijan. International journal of Academic research.ISSN:2075-4124, E-ISSN:2075-7107, PsrtIII, vol 3, №1, 2012, pp 691-698
- Minasny B., McBratney A.B. Digital soil mapping: a brief history and some lessons. Geoderma 2016.264, 301–311. <https://doi.org/10.1016/j.geoderma.2015.07.017>.

KIÇİK QAFQAZIN ŞİMAL-ŞƏRQ HİSSƏSİNDE TÜND DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARIN DIAQNOSTİK GÖSTƏRİCİLƏRİNƏ RELYEFIN MÜXTƏLIF BAXARLI YAMACLARIN TƏSİRİ VƏ XƏRİTƏLƏSDİRİLMƏSİ

V.H.HƏSƏNOV*, N.S.YÜZBAŞOVA
ETN Torpaqşunaslıq və Aqrakimya İnstitutu

Aparılmış tədqiqatlar əsasında Kiçik Qafqazın şimal-şərq hissəsinin tünd dağ boz-qəhvəyi (şabalıdı) torpaqlarının diaqnostik göstəricilərinə relyefin müxtəlif baxarlı yamacların təsiri öytənilmişdir. Relyefin optimal mikroiqlim şəraitinə malik kölgəli şimal-qərb baxarlı yamaclarına nisbətən, kserofil günəşli cənub-şərq baxarlı yamaclarda akkumulyativ-cürüntü qatın, humusun, azotun, udma tutumunun, fitokütłətinin azalması və qranulometrik tərkibin yüngülləşməsi müəyyən edilmişdir. Tədqiqatın nəticələri və relyefin plastikası xəritəsi əsasında etalon tədqiqat sahəsinin iri miqyaslı (M1:20 000) torpaq xəritəsi hazırlanmışdır.

ВЛИЯНИЕ РАЗЛИЧНЫХ УКЛОНОВ ЭКСПОЗИЦИИНА ДИАГНОСТИЧЕСКИЕ ПОКАЗАТЕЛИ ГОРНЫХ СЕРО-КОРИЧНЕВЫХ ТЕМНЫХ ПОЧВ (КАШТАНОВЫХ) СЕВЕРО-ВОСТОЧНОЙ ЧАСТИ МАЛОГО КАВКАЗА

В.Г.ГАСАНОВ*, Н.Ш.ЮЗБАШОВА
МНО Институт Почвоведения и Агрономии

В результате проведенных сравнительных исследований изучены диагностические показатели горных серо-коричневых темных почв (каштановых) различных уклонов экспозиции на северо-восточной части Малого Кавказа. Выявлено, что по сравнению с северо-западным затемненным, оптимально увлажненным склоном, в почвах приуроченным к более сухим склонам юго-восточной экспозиции, уменьшается мощность перегнойно-аккумулятивного слоя, а также содержание гумуса, азота, емкости поглощения и более легче стал гранулометрический состав. На основании результатов исследований и карты пластики рельефа составлена крупномасштабная почвенная (1:20 000) карта объекта.

*Çapa təqdim etmişdir: Hümmətov Nizami, b.ü.f.d., dosent
Redaksiyaya daxil olma tarixi: 06.09.2022.
Təkrar işlənməyə göndərilmə tarixi: 30.09.2022.
Çapa qəbul edilmə tarixi: 28.10.2022.*